




Ənənəvi tərcümə və **PaNİ** metodologiyasında (لَا) mə və (لَا) lə inkar ətatları. Biz Mətnin ən incə qatlarından birinə çatırıq — semantik operatorlar **mə** (لَا) və **lə** (لَا). Bunlar sadəcə inkar hissəcikləri deyil. Bunlar — kod səviyyəsində təlimatlardır. Məhz bu operatorlar məna axınının necə işə düşəcəyini və ya bloklanacağını müəyyən edir. İlk baxışda — “əkizlərdir”:

Hər ikisi inkar edir.

Amma diqqətlə oxuduqda aydın olur: onlar fərqli şəkildə inkar edirlər, çünki mənanı fərqli ölçülərdə işləyirlər.

Klassik qrammatikanın ikili standartı: sınıq ox

Ənənəvi ərəb qrammatikası semantikasını belə təyin edir:

Operator Funksiya (klasik)

لَا Keçmişin inkarı

لَا İndiki / gələcəyin inkarı

Amma problem bundadır ki, Quranda xətti zaman yoxdur.

Mətnin bütün işləmə mexanizmi “indi” məntiqi ilə işləyir, yəni kod oxucu tərəfindən elə bu an işə düşür.

Nümunə:

Bəqərə, 2:6

يُؤْمِنُونَ وَمَا — *və mə yu'minūnə*

→ tam: “və mə — yükləmirilər”

Burada **mə** hadisəni deyil, bağlantı rejimini inkar edir — yəni onlar **‘əmn** konteynerini (**mu'minun**) yükləməyiblər.

PaNi Sistemi: **mə və lə** — kod elementləri kimi

Burada artıq, PaNi kod sistemi Müəllifin yaratdığı semantikanı aşkarlayır:

Kod	Hərf	Semantika
m	م	“inyeksiya”, “obyektə uyğunlaşma”, “daxilə”
l	ل	“vektor”, “istişamət”, “qoşulma / ayırılma”

mə — deaktiv konteyner

مَا (**mə**) — bu, mənanı qəbul etməməkdir.

Burada: «bu hadisə baş vermədi» deyilmir, «konteyner aktiv deyil», yəni obyekt uyğunlaşdırılmayıb.

Bu, çağırılmamış funksiyadır: kod var, amma icraya girməyib.

يُؤْمِنُونَ وَمَا

→ və onlar **‘əmn** yüklənməsi (**yu'minun**) elementin daxili strukturu ilə uyğunsuzdur.

Sistem onları tanımır — çünki **mə** ilə bloklanıblar.

lə — vektorun rədd edilməsi

لَا (**lə**) — vektor üzrə imtina deməkdir. Sıqnalın istiqamətlənməsi yolverilməzdir.

لَا يَشْعُرُونَ (**lə** yaşhurun) → **hiss etmərlər**, yox, korrekt olaraq: “**sıqnalın yönəlməsi inkar oludu**”.

Möhtəşəm məntiq oyunu

Müəllif, 2/9 və 2/12 ayələrində mə və lə operatorlarını qəsdən yaş'urūn-la yanaşı yerləşdirərək, onların fərqli şəraitdəki fərqi funksiyasını göstərir:

Ayə	Forma	Təhlil
2:9 وَمَا يَشْعُرُونَ	<i>mə</i>	<i>konteyner obyektə uyğun deyil</i>
2:12 لَا يَشْعُرُونَ	<i>lə</i>	<i>vektor kəsilib</i>

Qısa nəticə:

Operator	Kod	Mətn daxilində funksiyası
<i>mə</i>	inkar	Konteyner qəbul olunmayıb, adaptasiya yoxdur
<i>lə</i>	inkar	Signal vektoru rədd olunub, qoşulma baş verməyib

Nə keçmiş, nə gələcək — yalnız "indi" var

Quranda "dünən" və "sabah" yoxdur.

Oxuduğun hər şey — mətn daxilində indi baş verir, çünki sən — icra agentisən.

Bu səbəbdən:

- **مَا** keçmişini inkar etmir — *obyektin ona yönəldilən mənaya uyğunlaşmasını deaktiv edir*.
- **لَا** gələcəyi qadağan etmir — *istiqaməti kəsir, bağlantını pozur*.

Ən böyük tərcümə xətası da budur:

Ənənəvi tərcüməçilər elə bilirlər ki, qarşılarında hekayə vardır və onu tərcümə etmək lazımdır.

Amma qarşılarında kodlaşdırılmış gerçəklik var — sətir-sətir açılan, hal-hazırda baş verən proses gedir.

Bu bir daha sübut edir ki, PaNi sisteminin kod strukturu tam işləkdir:

- **m (mīm)** — *obyektə uyğunlaşma və ya ona uyğunlaşma*. Yəni, *m* semantik adaptasiya (məsələn, *mə* — *məkan*, *mə'nə* — *mənaya daxil olma*).
- **l (lā)** — *istiqamət, vektor anlayışı*. Yəni, **lām** hərfi sistem daxilində bir prosesin harasa yönəldiyini bildirir. İstər "**lə**" formasında inkar (istiqamətin bloklanması), istərsə də "**lə-kə**" (sənə tərəf yönəlmə) formasında istifadə olunsun — *istiqamətlidir*. Tədqiqat göstərir ki, Quran heç də göründüyü qədər sadə, hekayə və şeyriyyə kitabı deyil. Quran – **ciddi, izlənən semantik alqoritm üzərində yazılmış möhtəşəm əsərdir**.

İndi isə, **lām** inkar ədatına baxsaq, onun əsində *lə+mə*, yəni, ənənəvi qrammatikanın öyrətdiyi – "qətiyyətli inkarın" nə olduğunu deşifrə etmiş olacaqğıq – bu, **həm istiqamət, həm dü uyğunluğun inkarı** deməkdir.